

## MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

(min AZN)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1	3
<b>Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	<b>23,795</b>
kreditlər üzrə faizlər, cəmi	18,493
<i>neft sənayesi müəssisələri</i>	-
<i>energetika və təbii ehtiyatlar</i>	-
<i>sənayenin digər sahələri</i>	1,795
<i>ticarət və xidmət sahəsi</i>	10,354
<i>kənd təsərrüfatı</i>	269
<i>ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər</i>	638
<i>daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri</i>	1,562
<i>banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər</i>	257
<i>mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər</i>	-
<i>sair kreditlər</i>	3,618
banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	97
digər banklarda depozitlər	912
qiymətli kağızlara investisiyalar	4,146
ticarət üçün qiymətli kağızlar	148
maliyyə lizinqi	-

<b>Faizlər və onlara bağlı xərclər, cəmi</b>	<b>7,151</b>
depozitlər üzrə faizlər, cəmi	<b>5,829</b>
<i>Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)</i>	181
<i>fiziki şəxslərin tələbli depozitlər</i>	0
<i>hüquqi və fiziki şəxslərin müddətli depozitləri</i>	5,647
AMB-nin kreditləri	282
banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
bankların depozitləri	67
banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	600
beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə müəssisələrinin kreditləri	143
mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	12
bank tərəfindən alınmış ipoteka kreditləri	-
bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	-
faizlərlə bağlı digər xərclər	218
<b>Xalis faiz mənfəəti</b>	<b>16,644</b>
<b>Qeyri-faiz gəlirləri, cəmi</b>	<b>4,058</b>
Hesabların aparılması üzrə xidmətlərdən komisyona gəliri	858
məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	849
digər xidmət növlərindən komisyona gəliri	1,731

digər qeyri-faiz gəlir növləri	621
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	<b>6,734</b>
əmək haqqı və digər kompensasiya növləri, cəmi	2,557
bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	1,467
<i>icarə haqları</i>	234
<i>amortizasiya</i>	500
<i>əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri</i>	300
<i>əsas vəsaitlərlə bağlı sair xərclər</i>	432
əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	2,710
<b>Xalis əməliyyat mənfəəti</b>	<b>13,968</b>
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	6,153
<b>Vergilər ödənilənədək xalis mənfəət (zərər)</b>	<b>7,815</b>
<b>Mənfəətdən ödənilən vergilər</b>	<b>1,367</b>
<b><u>Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)</u></b>	<b>6,448</b>
Hesablanmış dividendlər, cəmi	-